

## Süleyman Rəhimovun povestlərində müharibə mövzusu (“Qardaş qəbri” və “Medalyon” povestləri əsasında)

Dilarə Adilova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.  
E-mail: dilaraadilova0@gmail.com

**Annotasiya.** Məqalədə xalq yazıçısı Süleyman Rəhimovun 2 povesti tədqiqata cəlb edilmişdir. 30 il məcburi müharibə şəraitində yaşayış xalq kimi bu mövzu bizim həssas yerimizdir. Məqalədə adıçəkilən povestlər araşdırılmış, iştir mövzu, istərsə də tədqiqat baxımından təhlil edilmişdir. Müharibənin mögzi dəyişmiş. Povestlərdə təsvir edilən döyüş səhnələri, piyada döyüşçülər, arxadakı vəziyyət ili hələ çıxmamış Vətən müharibəmizi yada salır. Fərq yalnız məkana aiddir və yenilənmiş texnikadə özünü göstərir. “9 may bizim Qələbə günümüz deyil” deyənlərə yazıcıının keçmişdən mesajıdır. Azərbaycan Böyük Vətən müharibəsi dediyimiz 4 ildə qanı, canı, hərbçi kadrları ilə, nefti ilə döyüşmiş, qələbədə böyük payı olan respublika olmuşdur. Sadaladıqlarım “Qardaş qəbri” və “Medalyon” povestlərində qələmə alınmış, bu tədqiqatda isə yer almışdır.

**Aşar sözlər:** Kərim, Səlim, döyüş, arxa, Roza

Məqalə tarixçəsi: göndərilib – 05.09.2022; qəbul edilib – 15.09.2022

### Theme of the war in the novels by Suleyman Rahimov (Based on the novels “Brother Grave” and “Medallion”)

Dilarə Adilova

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.  
E-mail: dilaraadilova0@gmail.com

**Abstract.** National novelist Suleyman Rahimov's 2 novels were investigated in this article. This theme is sensitive subject for us as the nation who survived 30 years' war situation. These novels which took place in the article were investigated; its subject and research were analyzed. Essence of war doesn't change. It reminds us our Patriotic War about year ago, when we see the description of battle scenes, infantrymen, rear in the novels. The difference belongs to place and manifests itself only in place and new technique. That's the novelist's message from the past to people who say “9 may is not our Victory Day”. Azerbaijan was that republic which took the main role in victory during 4 years Great Patriotic War at the expense of blood, soul, military personnel and oil. All these were described in the novels “Brother Grave” and “Medallion” and took place in this investigation.

**Keywords:** Karim, Salim, battle, rare, Roza

Article history: received – 05.09.2022; accepted – 15.09.2022

### Giriş / Introduction

Böyük romançı, Azərbaycan sovet nəşrinin nəhənglərindən olan xalq yazıçısı Süleyman Rəhimov uzun olduğu qədər çətin və mürrokkəb ömrə yaşamış, həyatının yarım əsrən artıq dövrünü, qazandığı təcrübəni bədii yaradıcılığa vermişdir. Onun çoxşaxəli nəşrində povestləri xüsusi önem kəsb edir. Yazıçı hər povestini cəzibəli mövzu ətrafında qurmuş və oxucusunu nəinki qiraət zamanı, hətta əsəri bitirdikdən sonra da öz sehrində saxlamağa müvəffəq olmuşdur. Sosializm realizmi

cərəyanına mənsub olan Süleyman Rəhimovun povestləri mövzu etibarilə rəngarəngdir. Əgər içti-mai-siyasi yüksək “Məhtəban”, mərhum oğlu Şamoya həsr etdiyi “Kəsilməyən kişinəri” nağıl-povestlər folklor motivləri əsasında yazılmışdır, “Aynalı” tarixi mövzudadır, əslən yaziçinin kiçik vətəni Qubadlıdan olan xalq qəhrəmanı Qaçaq Nəbiyə və onun casus silahdaşı Həcərə həsr edilmişdir. Yazıçının ən məşhur povesti “Mehman” rayon prokurorunun həyat, məşət və məslək mübarizəsinə aks etdirir və sosializm realizminin vəzifələrini yerinə yetirərkən sovet gənclərinin neçə nəsil nümunəsinə çevirilir. Üzdə olan povestlərdən başqa yazıçının 1949-cu ildə yazdığı nəsihatamız “Ata və oğul” adlı avtobiografik povesti də vardır. Amma nədənsə, bu əsər diqqətdən bir qədər kənarda qalmış, təkrar nəşr edilmədiyindən tanınmamışdır. “Uğundu” povesti isə Süleyman Rəhimovun vurğunu olduğu böyük klassikimiz Cəlil Məmmədquluzadənin xatirəsinə həsr edilmişdir.

### Əsas hissə / Main Part

Müharibənin adını ilk dəfə eşitdikdə səni dəhşət bürüsə də, qəti etiraz etmək istəsən də, bir qədər sakitləşəndən sonra razılışarsan ki, həmin o dəhşəti ilə buz saçan müharibə ədəbiyyatı, inca-sənətə necə yeni mövzular gətirib, qoca tarixin minilliklər boyu gördüyü ağır çaplı müharibələr müxtəlif mövzulara çevirilər dünən mödəniyyətinə necə zənginləşdirib. Nə qədər paradoxal olsada, “müharibə özü ilə ölüm, əsirlilik, səfərlət gətirdiyi qədər mödəniyyət də gətirir”. Humanitar sahənin ən uğurlu sənət əsərləri möhəz müharibə mövzusunda işlənmişdir. 1941-45-ci il müharibəsi də sovet ədəbiyyatının ən sevimli mövzularından idi və neçə lazımdır işləndirilmişdir. Azərbaycan ədəbiyyatında da İkinci Dünya müharibəsinə uzun illər ərzində və kifayət qədər geniş yer ayrılmışdır. Xalq yazıçımız Süleyman Rəhimovun müharibə mövzusuna həsr etdiyi əsərləri də həm süjet, həm sənətkarlıq cəhətdən diqqəti cəlb edir. Müharibə mövzusunda, həm də müharibə zamanı yazdığı hekayə və povestlər yazıçının yaradıcılığında əsas yaradıcılığın xatirəsinə həsr edilmişdir. “Qardaş qəbri”, “Torpağın səsi” povestlərini buna misal göstərmək olar. Elə Süleyman Rəhimovun yaradıcılığının çıxırlanın dövrü də müharibədən sonraya təsadüf edir.

“Qardaş qəbri” povesti müharibənin son ilində yazılmışdır. Bizim nəsil 1941-45-ci il müharibəsi haqqında her şeyi biliir, tarix kitablarından tutmuş veteranların xatirələrinə qədər bütün sözsöhbət tanışdır, doğmadır. Bir neçə nəsil bu mövzuda yazılın ədəbiyyatla tərbiya olunmuşdur. Cəbhəçilərin döyüş qəhrəmanlığı bu əsərlər vasitəsilə nəsildən-nəsla örtürlür. Söyügedən povest də müharibənin ağrı-acıına, qan-qadasına həsr edilmişdir. Səlim körpəlikdən yetim qalıb özündən xeyli böyük qardaşı Kərimin himayəsinə keçir. Kərim qardaşının xətrinə öz gəncliyindən oğurlasada, kiçik Səlimə uşaqlığını doya-doya yaşıatdır. “İndi o, asuda gəzib dolanıq yox, bu evin tüsətisini çıxarmaq, gündüzləri balaca Səlimi qonşuya tapşırmaq, gecələri onu saxlayıb ovundurmaq, dil töküb yatırmaqla məşqələ olmalı id” [1, s.157]. Kərim böyük sevgi və nəvəzisi qardaş üçün məhrum olduğu doğmalarını əvəz etməyə çalışır və buna nail olur. Böyük qardaş özünün həyatda bu və digər səbəbdən qəçirdiği bütün gözəl şeylərin Səlimin başına gəlməsinin xəyalını qurur, onun oxuyub “lap böyük narkom” olmasını arzulayır. Bir müddət keçir... Kərimin ailəsində hər şey yerində və yetərincədir. Böyük qardaş işləyir, kiçik qardaş oxuyur, Kərimin oğlu isə ilk adımlarını atır. Adama elə gəlirdi ki, bu ailənin düzəni belə də davam edəcək. Elə də olacaqdı. Əgər... Müharibə başlamasıydı...

Həmin vaxt kəndin say-seçmə cavan kişilərindən olan Kərim “gərək indi kişi olan davaya getsin”, – deyib müharibənin ilk günlərində döyüşə yollananda Səlim də kömüllü “qağasına” qoşulur, heç vəchlə onu tak buraxmaq istəmir. Başa düşür ki, “müharibə ayrılıqdır”, “bu safrənən sonra görüşüb görüşməmək ya qismətdir...” [1, s.161] Dörhəl də “şəkil” dəyişir, hadisələr döyüş bölgəsinə istiqamət alır. Qardaşlar ucqar kəndin xoş səssizliyində ayrılar-ayrilmaž top, mərmi, atəş səsələri bir-birinə qarışan savaş meydانına düşürlər. Burada da Kərim öz əbədi böyük qardaş misiyyasını yerinə yetirməkdə qərarlıdır, Səlimi qorumağa davam edir. “Kaş ki, Səlim arxada qalsayıb, burada Kərimə mane ola bilər, fikrini yayındır təhlükəyə ata bilər” – fikri oxucunu get-gedə haqlı olaraq narahat etməyə başlayır. Kaş ki, haqlı çıxməsaydı... Belə həlliədici döyüşlərin birində

daim bir gözü qardaşında olan Kərim, "sən yerində bir otur!" – deyib Səlimi geri çəkmək istəyəndə düşmən güləşinə tuş gelir... Son sözü "Səlim..." olan Kərim yerində keçinir. Səlim qanlı göz yaşları töke-töke qardaşını ilgin kolunun dibində torpağa tapşırıb qisasını alacağına and içir. Kərimin tüsəngi ilə döyüşüb böyük igidliklər göstərir, ad-sən qazanır və çətin döyüşlərin birində mina çölünə düşüb ağır yaralanır... Həkimlər onu ölümün caynağından güclə xilas edə bilirlər. Kəndə, qayıdan Səlim duruş gətirmir, "Kərimin qəbrindən nigaranam, gedirəm qağamı görəm" [1, s.178], – deyən Səlim kiçik Yaşarı da götürüb qardaşının qəbrini ziyanətə yola düşür. Özünün tələm-tələsil qazdıığı məzəri yerində tapmayan, sel apardığını düşünən Səlimin gözü qəfildən "böyük inşaat üzərində dikələn heykələ" ilisib qalır. Daş qranitdən onlara nəzərlərini uzaqlara dikən Kərim baxırı: "Bu nə sırrdır? Bu nə oxşayışdır?" [1, s.181]

Bəli, cədər ki, var! Kərim özü kimi onlara şəhid olmuş əsgərin ümumiləşdirilmiş obrazıtak "Qardaş qəbəri" abidəsində əbədi heykələ dönmüşdür.

Hərbi əməliyyatlar zamanı hələk olmuş döyüşçüləri ayrı-ayrılıqla dəfn etmək imkanı olma-yanda hamisini bər məzarlıqda basdırıb sonradan üzərində monument ucaldımaq, xatirə lövhəsi vurmaq kimi bir ənənə mövcud olmuşdur. Bu üsul 1941-45-ci il müharibəsində daha çox yer almışdır. Vladimir Visotski yazırı:

*Qardaş qəbirlərində baş daşları qoyulmur  
Üstlərində ağlayanları da yoxdur.  
Yoldan keçən əbədi məşələ çiçək qoyar  
Ömürlər birləşən qara mərmərə...  
Fərdi olmayan taleyə... [2]*

Ölümüslüyün ölümə meydan oxuduğu, say-seçmələrə qismət olan ucalıq...

"Mən indi size hamisimini danışram. Buradan sel heç kəsi aparmamışdır. Siz buradan gedən günü bizim şəhər şurasının sədri Dmitri, hansı ki, meşəyə cavan gedib, qocalıb qayıtmışdı, əmr verdi. Dedi ki, şəhərin düzə səpələmiş xilaskarlarını bir yerdə yığmaq! Bildinmi, buraya!" [1, s.182] Heykəltəraşın ustalığı da, şahidlərə hörmətin, ehtiramın əlaməti də ondadır ki, yaratdığı heykəldə hər ziyanətçi öz şəhidini tanır. Və hamı, hamı üçün ağlayır. Budur əsl qardaş qəbiristanlığının hikməti və mahiyəti!

Burada hamı piçilti ilə danışır, o da əgər danışırsa... Burada insanlar susar, başdaşı, heykəl danışar.

Süleyman Rəhimov özü yazırı ki, fərdi cizgilərə malik insan surətləri bədii nəsrin əsasıdır. Xaraktersiz ədəbiyyat mümkün şey deyildir. "Qardaş qəbəri" povest kimi çox kiçik olub, həcmə hekayəyə daha yaxındır. Lakin cərəyan edən hadisələrin massabılı qəhrəmanları böyük zaman kasiyi boyunca izləyir. Povestin üstün edən cəhətlərdən biri də, yiğəcən və konkret təhkiyə, az sözə çox deyə bilmək bacarığı idi. Yarım səhifəni əhatə edən mətn içərisində "Səlim boy atib gəncləşir", Kərim isə "yekəlib kişiləşir", evlənib ailə həyatı qurur.

Povest sənətkarlıq xüsusiyyətləri ilə də seçilir. Deyə bilərəm ki, əsər bu gün də maraqla oxunur. Yazıcıının ustalığı oxucunu həyəcanda saxlayıb hadisələri sona qədər izləməyə vadar edirə, mövzunun aktuallığı düşündürür. Povestin yazılmışından az qala yüzüllik vaxt keçəsə də, bəşəriyyət hələ də ədalətsiz torpaq davasındadır, nahaq haqqı meydan oxuyur, dünyani silah, güc idarədir. Təəssüf ki, bu gün də məmənilər partlayır, toplar atılır, gülələr açılır...

Bədii əsərlərdə peyzaj təsvirləri əsasən yerli xarakter daşıyır və milli özünəməxsusluğunu ilə seçilir. Təsvir edilən təbiət mənzərələri müəllifin baxış, dərk, qəbuletmə aspektindən oxucuya çatdırılır. Təbiət təsvirləri qəhrəmanın ruh halı, psixoloji vəziyyəti, ovqatı ilə səsleşşərək dəyişir. Səlim qardaşını itirəndə "buzlu çay sakit-sakit axır, üryan ilgin kolları əsən şaxtalı küləyin altında o tarəf bu tarəfə əylirdi. Günaş qürub edir, yera qaranlıq çökürdü" [1, s.166], Kərimə "dəymək" üçün təkrar qayıdında "buralarda hələ lap gözlərini təzəcə açmış yaz, torpaqdan baş qaldırırdı. Çiçəklər burunlarını göstərir, ağaclar düyməçələnir, seyrək meşəliyin quşları civildəşirdi" [1, s.179]. Həmin anda qəhrəmanın daxilində hökm sürən sakitlik və dərinliyi yazılıçı təbiətə də köçürür.

Əsər sovet yazıçısının 1941-1945-ci illər müharibəsi haqqında yazdığı klassik bir hekayədir. Yazıcıının məqsədi müharibənin faciələrini açmaq, gələcək nəslə çatdırmaq idи ki, məqsədinə nail olduğunu düşünürəm.

Bu məqalənin tədqiqat obyekti kimi götürdüyümüz həm müharibə illərində yazılan "Medalyon", həm də müharibədən sonra dövrə ictimaiyyətə təqdim edilən "Məhəbbən" povestləri Süleyman Rəhimovun qələminə xas olan psixoloji üslubun sədevləri sayıla bilər.

"Medalyon". İkinci Dünya müharibəsi zamanı S.Rəhimov əvvəlcə arxa cəbhənin təşkilində yaxından iştirak etsə də, sonra hərbi forma geyinib Qızıl Ordunun tərkibində Təbrizə daxil olur. Həmin dövrə, dəqiq desək, 1942-ci ildə əsas leytmotivi xalqlar dostluğu olan "Medalyon" povesti yazır. Əsərdə həm də, arxa cəbhədəkilərin obrazları yaradılıb açılmış, geniş planda oxucuya təqdim edilmişdir.

Bu povestlə orta məktəbdə tanış olmuşdum, ondan sonra da, bu ad altında neçə hekayə, povest oxudum, deym ki, hər biri mövzusu, sənətkarlığı ilə məni cəlb etdi. Sanki bu mövzuda alabat əsər yazılmamış. S.Rəhimovun "Medalyon" u bu silsilədə seçilir, mövzusu, təsvir vasitələri ilə yaddaşlara köçür, illər sonra da eyni maraqla oxunur.

"Payızın qalın qirovu yeri-yurdı örtür, siddətli küləyin zərbində yarpaqlar budaqlarından qopur, boz şorçalar kimi seyrək meşəlikdə uçurşurdu. Dərin dərələrdən gələn nərli, getdikcə güclənən gurultu dünyani öz ağızna alırdı. Payızın buzu saxtası iti ülgüt kimi əl-ayağı doğrayırıd" [1, s.73] İlk baxışda adı görünən təbiət təsvirinin arxasında gəlir, nə gəlir... Tökülen bombalar, atılan topalar, uçan binalar, insan nərəsi, alov, tüstü, göz yaşı... Fəciə, fəlakət, dəhşət, vəhşət! Düşmənin nifriti daşda, divarda, yolda, bağda, ağaçda, yarpaqda – bir sözlə, hər şeydə – hər addımda, hər nəfəsdə hiss olunur. Bu fonda şəfqət bacısı Valya balaca qızı Roza və kiçik oğlu Bora ilə vidası. Uşaqlar onu buraxmir, Valya isə balalarına döymək üçün icazəsiz qaçıb gəldiyi döyüş meydanına tələsir. Təxmin edir ki, üzünə söz gələ bilər, lakin "fəvarı", "hərbi tribunal" qədər ağır qınaq altında qalacağını düşünen də bilməzdi. Axı səhəbat evdə bombalar altında qalan azyaşlı uşaqlardan gedirdi... Buna baxmayaraq, həkim: "Sən fəvarısan... Özü də hərb meydanında... Sənə ölüm cəzası tələb edəcəyəm" [1, s.77], – deyir. "Torpağa and içən Valentina xanım" istehzasi Valyanın yeddi qatından keçəsə də, işindən qalmır, fasılısız onu çağırıların köməyinə tələsir, özü onların al qanına bulaşır. Valya biliirdi ki, qayıtmağa bilsə, uşaqları ilə görüşü son görüş ola bilər, lakin getməli idi, onu gözləyirdilər. Elə bu ovqatla da, medalyonunu çıxarıb "bərk, bərk saxla, işdir..." sözləri ilə Rozanın boynuna salmış, uşağı əllərini güclə özündən aralayaraq qaçıb getmişdi. Üşyinə damdığımı kimi yaralıları çıxarırkən elə ön cəbhədə də canını tapşırıb... "Nigaran olmək qədər də, ağırlıq varmı?" [1, s.83]

Sonra Roza ilə Bora başqa azyaşlılar kimi stansiyaya gətirilir, vaonlara yerləşdirilib təhlükəsiz oraziyo yola salınırlar. Hadisələr iki istiqamətdə təsvir edilir. Birində içərisi uşaqla dolu qatar uzun yola çıxır, digərində həmin uşaqların ataları onların xilası, gələcəyi üçün ölüm-dirim savaşındadırlar.

Sovet ədəbiyyatının əsas mövzularından, təşviqat maşınınidan ibarət olan xalqlar dostluğu mövzusu bu povestdə də yer almışdır. İmpériyanın süqtuna doğru bütün paxurları açılıb sabun köpüyü kimi havaya sovrulsada, sözügedən dövrə sovet xalqları arasında belə bir dostluq, birlilik var idi və faşizm üzərində qələbəni də həmin o xalqlar dostluğu qazandı. 80-ci illərin axırında "xalqlar dostluğu" anlayışı tamam başqa istiqamətdə "isləməyə" başladı. Çünkü quruluşun özü kimi xalqlar dostluğu, qardaşlığı da qondarma, mənşəyi olmayan, sünə surətdə yaradılmış bir məfhum idi. 90-ci illərdə bədxah qonşularımızla məcbur cəlb olundugumuz müharibə göstərdi ki, qəddarlılığı, amansızlığını, ideologiyasının natamamlığı, ordusunun şərəfsizliyinə görə almanın faşizmi erməni faşizminin yanında "heç nədir". Amma hələ ki, 1942-ci ildir və hamı üçün rus böyük qardaş, 15 respublika da 10 barmağın biri kimidir. Qan qoxuyan döyüş meydanında kazaklar türkənlərlə, Qafqaz xalqları ilə bir döyüşür. Eyni səngərdə yan-yanaya yatan Əli ilə Arkadi, arxada, hələ müharibədən əvvəl də rəfiqəlik, bacılıq edən doktor Gülnazla Alya da povestin qəhrəmanlarındandır. Yiyəsiz qalmış uşaqları müvəqqəti ailələrə paylaşıdırmaq lazımdı. Belə könülli ailələr çox idi, hətta gələn uşaqların sayından artıq növbə var idi. Özü də heç kim uşağın milliyyətinə baxmırıd.

“Özgənin usağı! Bəs bu “özgələr” kimsələr üçün ölübdür? Onlara kim ata-ana olsun? Özgənin yox, bizim uşaqlarımız. Biz həsrətlə ölənlərin balalarına həm ata, həm ana olmalıdır” [1, s.133-134]. Həmi bacardığı qədər yetim körpələrə qayğı, şəfqət göstərmək istəyirdi. Balaca Sərdar da “mama, aparaq bizi, qardaşım olsun!” – deyə-deyə Boranın qolundan çıxıb. “Tatarka qarı səri saçlı rus balasını taxta sinasına sıxış bərkdən hönkürdü” [1, s.147]. Biz bu manzərəni rejissor Həsən Seyidbəylinin “Bizim Cabib müəllim” filminde görmüşük. Nəsiba Zeynalovanın qəhrəmanı Leninqradan olan Tanya adlı qızı evində sığınacaq verməklə kifayətlənmir, analıq edir, təribiyəsinə, gediş-gelişinə qədər nəzarət edir.

Roza ilə Bora təsadüfən Valyanın əkiztəyi bacısı Alyanın və onun əri Anisimin evinə düşürlər. Alya da lap körpəlikdən gördüyü bacısı uşaqlarını Rozanın sinəsində gəzdirdiyi, heç ayrılmadığı, balaca əlləri ilə bərk-bərk yapışdıgı yadigar medalyondan, daha doğrusu, medalyonun qapağındakı əksdən tanır. Zinat əsyası kimi Orta əsrlərdən məlum olan medalyon XIX əsrə, romantizm dövründə daha da məşhur olmuş, ailə relikiyiyası kimi xatirə simvoluna çevrilmişdir. Roza da toxunana “mamamın, vermirəm”, – deyib inad edir, “medalyonlu qız” adı ilə tanınır. “Roza yuxuda belə əlini sinəsindən üzüm, tezə əlini bitişdirirdi” [1, s.152]. Sanki türayının üstündə gəzdirdiyi medalyona at-aşasının miniatür portreti ilə bərabər bütün xatirələri, atalı-analı günləri siğmışdır.

“Düşmən geriye atıldı. Nə qədər adamlar siniq-salxaq olmuş, həyat döngələrində tökülbə galmışdır? Ətraf bir-birinə qarışmış, adam meyidi və at cəsədləri ilə dolmuşdu” [1, s.80]. Bu sətirləri oxuduqca hələ ilə çıxmamış 44 günlük Vətən və şərəf müharibəmiz yadına düşür. Budur müharibə, budur qana susayanlar, insanlığın düşmənləri...

### Nəticə / Conclusion

Müharibə qədər qaranlıq kəlmə tanımır, dilimizdə də ən nifrət etdiyim söz “işgal”dır. Mənə qalsa, lügətdən də çıxarılmalıdır. Uzun illərdir ən çox eşitdiyimiz, işlətdiyimiz kəlmə... Povestin qəhrəmanlarından olan ixtiraçı-mühəndis Anisim deyəndə ki, “kəndlər dağılırlar, alın tərimizlə qurdugumuz şəhərlər uçurulur, analar zorlanır, körpələr çöle tökülr, yüz minlər və milyonların hayatı möhv edilir, tariximiz ləkələnir, qızlarımız qul kimi əldən-ələ satılır, balaca balalarımız süngüyə taxılır” bir anlıq elə bildim söhbət bimiz Qarabağ müharibəmizdən gedir... Faşizm elə faşizmdir, na köhnəsi, na təzəsi. Hər ikisine lənat olsun!

Yazıcıya görə, hər əsər növbəti əsər üçün dayaq nöqtəsidir, yeni köhnədən güc alır. Və zaman göstərdi ki, bu həqiqətən belədir. S.Rəhimov uzun ömrünün sonuna qədər özü münbit ədəbiyyat yaradaraq, təkərsiz şədəvərlər yaradıb galəcək nəsillərə yadigar qoyub getdi.

### Ədəbiyyat / References

1. Süleyman Rəhimov. Povestlər. Azərbaycan Uşaq və Gənclər Nəşriyyatı, 1950.
2. Vladimir Vysockiy. Братские могилы. <https://allyr.ru>

## Тема войны в повестях Сулеймана Рагимова (на основе повестей “Братская могила” и “Медальон”)

### Дилара Адилова

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.  
E-mail: dilaraadilova@gmail.com

**Резюме.** В статье были исследованы 2 повести народного писателя Сулеймана Рагимова. Нас, как народ переживший 30 лет войны, эта тема очень сильно затрагивает. В статье были исследованы названные выше повести и проанализированы сюжет и исследования. Сущ-

ность войны не меняется. Картинки военных действий, пехотинцев, состояние в тылу, описанные в повести, напоминают нам Отечественную войну примерно годовой давности. Отличие только в пространстве и в новейшей технике. Здесь писатель отправляет послание из прошлого тем, кто говорит “9 мая не наш День победы”. Азербайджан был той республикой, которая сыграла важную роль в победе в 4-летней войне, которую мы называем Великой Отечественной войной, за счет своей плоти и крови, военных кадров и нефти. Все это было описано в повестях “Братская могила” и “Медальон” и в этой статье тоже имеет свое место.

**Ключевые слова:** Керим, Селим, бой, тыл, Роза